

5th International Congress of Language and Translation Studies

	September 24, 2025 (Wednesday) HALL 1 <i>All sessions are scheduled according to Baku Time (GMT+4)</i>
	Registration
	Congress Opening Ceremony
12.00-13.00	BREAK
	1st Session Session Chair: Prof. Dr. Mukhtar IMANOV (Session Language: Azerbaijani)
13.00-13.30	Keynote Speaker: Prof. Dr. Azad MEMMEDOV Təbii (insan-insan) diskursdan süni intellektin yardımı ilə formalaşan (insan-süni intellekt) diskursa: linqvistik yanaşma Doğal (İnsan-İnsan) Söylemdən Yapay Zekanın Yardımıyla Oluşturulan (İnsan-Yapay Zeka) Söyleme: Dilbilimsel Yaklaşım
13.30-13.45	Fatma Gurbanzada DİSKURS VƏ SÜNİ İNTELLEKT DİSKURSU DISCOURSE AND ARTIFICIAL INTELLIGENCE DISCOURSE
13.45-14.00	Peri Akhmadova TƏHSİLDƏ SÜNİ İNTELLEKTİN TƏTBİQİ: PARADİQMA DƏYİŞİKLİYİ VƏ FƏRDİLƏŞDİRİLMİŞ TƏHSİLİN PERSPEKTİVLƏRİ THE APPLICATION OF ARTIFICIAL INTELLIGENCE IN EDUCATION: THE TRANSFORMATION OF LEARNING PARADIGMS AND THE PROSPECTS FOR PERSONALIZATION
14.00-14.15	Laila Gadimova DİSKURS MARKERLƏRİ DİSKURSUN ƏSAS ALƏTLƏRİ KİMİ DISCOURSE MARKERS AS MAIN TOOLS OF THE DISCOURSE
14.15-14.30	Lala Hasanova DİSKURSDA ZAMAN KONSEPTİNİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ STYLISTIC FEATURES OF THE CONCEPT OF TIME IN DISCOURSE
14.30-14.45	BREAK

	2nd Session Session Chair: Assoc. Prof. Dr. Ulfet IBRAHIM (Session Language: English)
14.45-15.00	Gunay Muslumova CULTURAL ASPECTS OF THE GLOBAL EXPANSION OF ENGLISH İNGİLİS DİLİNİN QLOBAL MİQYASDA YAYILMASININ MƏDƏNİ ASPEKTLƏRİ
15.00-15.15	Tatyana Mikhailova FIRST YEAR TRANSLATION STUDIES STUDENTS' SELF-ASSESSMENT OF RESEARCH COMPETENCIES: A SURVEY STUDY САМООЦЕНКА ИССЛЕДОВАТЕЛЬСКИХ КОМПЕТЕНЦИЙ СТУДЕНТАМИ 1 КУРСА ПЕРЕВОДЧЕСКОГО НАПРАВЛЕНИЯ: РЕЗУЛЬТАТЫ АНКЕТНОГО ИССЛЕДОВАНИЯ
15.15-15.30	Rahima Babayeva SOME OF THE TECHNIQUES USED IN TEACHING ENGLISH AS A SECOND FOREIGN LANGUAGE İNGİLİS DİLİNİN İKİNCİ XARİCİ DİL KİMİ TƏDRİSİNDƏ İSTİFADƏ OLUNAN BƏZİ ÜSULLAR
15.30-15.45	Mehriban Mammadjafarova WAYS OF CREATING SPECIAL TERMS IN THE MILITARY LEXICON OF THE LANGUAGE DİLİN HƏRBİ LEKSİKASINDA XÜSUSİ TERMİN YARADICILIĞI YOLLARI
15.45-16.00	Ulfet Ibrahim MILITARY TRANSLATION AND MEDIA TEXTS: ANALYSIS OF THE FRENCH PRESS IN AZERBAIJANI-FRENCH TRANSLATION ASKERİ ÇEVİRİ VE MEDYA METİNLERİ: AZERBAIJANCA-FRANSIZCA ÇEVİRİDE FRANSIZ BASINININ ANALİZİ
16.00-16.15	Elmira Aliyeva THE ARTICLE AS A COHESIVE DEVICE IN MODERN ENGLISH MÜASİR İNGİLİS DİLİNDƏ ARTİKL KOHESİV VASİTƏ KİMİ

5th International Congress of Language and Translation Studies

	September 24, 2025 (Wednesday) HALL 2 <i>All sessions are scheduled according to Baku Time (GMT+4)</i>
	Registration
	Congress Opening Ceremony
12.00-13.00	BREAK
	1st Session Session Chair: Assoc. Prof. Dr. Leyla ALIYEVA (Session Language: Russian)
13.00-13.15	Alya Nassyrova Этические концепты как отражение национального менталитета Ethical concepts as a reflection of national mentality
13.15-13.30	Elena Chashchina СЕМАНТИЧЕСКОЕ ПОЛЕ «МИР» И ЕГО НОМИНАЦИИ В ДОГОВОРАХ РУССКИХ КНЯЗЕЙ X-XIV ВЕКОВ THE SEMANTIC FIELD OF "PEACE" AND ITS NOMINATIONS IN THE TREATIES OF RUSSIAN PRINCES (10th-14th Centuries)
13.30-13.45	Gulchohra Aliyeva ЛИНГВОКУЛЬТУРОЛОГИЧЕСКИЕ ПОДХОДЫ К ИЗУЧЕНИЮ ФАКТОВ ЯЗЫКА И РЕЧИ В СОВРЕМЕННОЙ ЛИНГВИСТИКЕ LINGUOCULTUROLOGICAL APPROACHES TO THE STUDY OF LANGUAGE AND SPEECH PHENOMENA IN MODERN LINGUISTICS
13.45-14.00	Gunay Baghirova ЯЗЫКОВАЯ ЛИЧНОСТЬ АВТОРА В АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЕ LINGUISTIC PERSONALITY OF AUTHORS IN AZERBAIJANI LITERATURE
14.00-14.15	Khuraman Mursaliyeva ПОЭЗИЯ СЕРЕБРЯНОГО ВЕКА НА АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ: ВОПРОСЫ ПЕРЕВОДА И ВОСПРИЯТИЯ POETRY OF THE SILVER AGE IN THE AZERBAIJANI LANGUAGE: ISSUES OF TRANSLATION AND PERCEPTION
14.15-14.30	Leyla Aliyeva ЯЗЫКОВАЯ ЛИЧНОСТЬ И ПЕРЕВОД: ДИАЛОГ КУЛЬТУР В ЗЕРКАЛЕ ТЕКСТА LINGUISTIC PERSONALITY AND TRANSLATION: DIALOGUE OF CULTURES IN THE MIRROR OF TEXT
14.30-14.45	BREAK

	2nd Session Session Chair: Assoc. Prof. Dr. Sevda IMANOVA (Session Language: English)
14.45-15.00	Fatima Alblooshi The Translation Flow of Arabic Novels into English Over Time مسار ترجمة الروايات العربية إلى اللغة الإنجليزية عبر الزمن
15.00-15.15	Ilaha Taghizada EXISTENTIAL MOTIFS IN STIG DAGERMAN'S WORKS STİQ DAQERMANIN ƏSƏRLƏRİNDƏ EKZİSTENSİAL MOTİVLƏR
15.15-15.30	Melda Dinçel Enginsu From Periphery to Canon: İstanbul Kent Oyuncuları and the Polysystemic Dynamics of American Drama in Turkish Theater Çevreden Kanona: İstanbul Kent Oyuncuları ve Amerikan Tiyatro Metinlerinin Türk Tiyatrosundaki Çoğuldizgesel Dinamikleri
15.30-15.45	Khatira Huseynova EXPLICIT STRATEGIES OF POLITENESS AND IMPOLITENESS IN TRADITIONAL MEDIA ƏNƏNƏVİ MEDİADA NƏZAKƏTLİLİK VƏ NƏZAKƏTSİZLİYİN EKSPLİSİT STRATEGİYALARI
15.45-16.00	Sevda Imanova THE POSSIBILITIES OF USING COMPARATIVE ANALYSIS OF FICTION WHEN FORMING INTERCULTURAL COMPETENCE IN STUDENTS DURING FOREIGN LANGUAGE TEACHING TƏLƏBƏLƏRDƏ XARİCİ DİLLƏRİN TƏDRİSİ ZAMANI MƏDƏNİYYƏTLƏRARASI SƏRİŞTƏNİ FORMALAŞDIRARKƏN BƏDİİ ƏDƏBİYYATIN MÜQAYİSƏLİ TƏHLİLİNDƏN İSTİFADƏNİN İMKANLARI
16.00-16.15	Malahat Valiyeva DIGITAL LINGUISTICS AND ONLINE LANGUAGE COMMUNITIES ЦИФРОВАЯ ЛИНГВИСТИКА И ОНЛАЙН-ЯЗЫКОВЫЕ СООБЩЕСТВА
16.15-16.30	BREAK
	3rd Session Session Chair: Assoc. Prof. Dr. Misgar MAMMADOV (Session Language: Azerbaijani)
16.30-16.45	Sevda Abuzarli TƏLƏBƏLƏRİN KOMMUNİKASIYAYÖNÜMLÜ ŞİFAHİ NİTQ VƏRDİŞLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ ƏYANİ VƏSAİTLƏRDƏN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ THE IMPORTANCE OF USING VISUAL AIDS IN DEVELOPING STUDENTS' COMMUNICATION-ORIENTED ORAL SPEECH SKILLS
16.45-17.00	Lala İbadova İSPAN DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏDƏ KOMPYUTER TƏRCÜMƏ PROQRAMLARININ (CAT VƏ MT ALƏTLƏRİ) PRAKTİK TƏTBİQİ VƏ MƏHDUDİYYƏTLƏRİ PRACTICAL APPLICATION AND LIMITATION OG COMPUTER TRANSLATION TOOLS (CAT AND MT TOOLS) IN SPANISH TO AZERBAIJANI TRANSLATION
17.00-17.15	Aysel Aghamaliyeva TRANZİTİVLİK KATEQORİYASI VƏ ONUN DİL SİSTEMİNDƏ ROLU THE CATEGORY OF TRANSITIVITY AND ITS ROLE IN THE LANGUAGE SYSTEM
17.15-17.30	Elnara Hasanguliyeva İNGİLİS DİLİNDƏ DİL VAHİDLƏRİ, REFERENTLƏR, LOKALİZMLƏR VƏ ONLARIN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ LANGUAGE UNITS, REFERENTS, LOCALISMS IN ENGLISH AND THEIR TRANSLATION INTO THE AZERBAIJANIAN LANGUAGE
17.30-17.45	Misgar Mammadov XARİCİ DİLİN TƏDRİSİNDƏ KOMMUNİKATİV HƏRƏKƏTLƏRİN XÜSUSİYYƏTLƏRİ HAQQINDA ON THE CHARACTERISTICS OF COMMUNICATIVE ACTIONS IN TEACHING A FOREIGN LANGUAGE
17.45-18.00	Mesma Zohrab-Majid İNGİLİS DİLİNİN MÜASİR BİZNES MÜHİTİNDƏ STRATEJİ ÖNƏMİ THE STRATEGIC IMPORTANCE OF ENGLISH IN THE CONTEMPORARY BUSINESS ENVIRONMENT

5th International Congress of Language and Translation Studies

September 24, 2025 (Wednesday) HALL 3 <i>All sessions are scheduled according to Baku Time (GMT+4)</i>	
	Registration
	Congress Opening Ceremony
12.00-13.00	BREAK
	1st Session Session Chair: Assoc. Prof. Dr. Ulduz ASLANOVA (Session Language: Azerbaijani)
13.00-13.15	Rafana Isayeva AZƏRBAYCAN DİLİNDƏ LİNGVİSTİK PLEONAZM LINGUISTIC PLEONASM IN AZERBAIJANI LANGUAGE
13.15-13.30	Saadat Guliyeva ALMAN DİLİNDƏ SÖZÖNLƏRİNİN İŞLƏNMƏSİ THE USE OF PREPOSITIONS IN THE GERMAN LANGUAGE
13.30-13.45	Elnara Putayeva KORPUS DİLÇİLİYİNDƏ İSTİFADƏ OLUNAN ƏSAS TƏHLİL ÜSULLARINA DAİR BASIC METHODS OF ANALYSIS USED IN CORPUS LINGUISTICS
13.45-14.00	Ulviyya Huseynova ƏDƏBİ ƏRƏB DİLİ İLƏ DİALEKTLƏR ARASINDA SEMANTİK VƏ SİNTAKTİK UYĞUNSUZLUQLARIN TƏDQİQİ INVESTIGATION OF SEMANTIC AND SYNTACTIC INCONGRUITIES BETWEEN MODERN STANDARD ARABIC AND DIALECTS
14.00-14.15	Ulduz Aslanova ALMAN DİLİNDƏ QRAMMATİK CİNSİN SEMANTİK GÜCÜ THE SEMANTIC POWER OF GRAMMATICAL GENDER IN GERMAN
14.15-14.30	Shafa Salmanova AFFİKSLƏRİN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİNİN TƏRCÜMƏDƏ ƏHƏMİYYƏTİ THE IMPORTANCE OF THE MORPHOLOGICAL FEATURES OF AFFIXES IN TRANSLATION
14.30-14.45	BREAK
	2nd Session Session Chair: Assoc. Prof. Dr. Leyla ALIYEVA (Session Language: Russian)
14.45-15.00	Raisa Babaeva ЗООМОРФНЫЕ МЕТАФОРЫ КАК ИСТОЧНИК ТРУДНОСТЕЙ НА ПУТИ К АДЕКВАТНОМУ ПЕРЕВОДУ ZOOMORPHIC METAPHORS AS A SOURCE OF DIFFICULTIES ON THE WAY TO ADEQUATE TRANSLATION
15.00-15.15	Narmin Sadykhova О ПЕРЕВОДЕ ОДНОГО БЕЙТА ДОИСЛАМСКОГО АРАБСКОГО ПОЭТА ИМРУЛЬКАЙСА ON THE TRANSLATION OF ONE BAYT OF PRE-ISLAMIC ARABIC POET IMRU' AL-QAYS
15.15-15.30	Lyubov Nefedova О НОВОМ ТИПЕ ГЕНДЕРНО МАРКИРОВАННЫХ ЛОЖНЫХ ДРУЗЕЙ ПЕРЕВОДЧИКА НЕМЕЦКОГО И РУССКОГО ЯЗЫКОВ: КРОСС-КУЛЬТУРНЫЙ КОНФЛИКТ КАК ПРИЧИНА НЕТОЧНОГО ПЕРЕВОДА ON A NEW TYPE OF GERMAN/RUSSIAN GENDER-MARKED FALSE FRIENDS: CROSS-CULTURAL CONFLICT AS A CAUSE OF INACCURATE TRANSLATION

15.30-15.45	Arzu Sadykhova ОБ ОДНОМ ПЕРЕВОДЕ С АРАБСКОГО РУССКОГО ПОЭТА ДМИТРИЯ ОЗНОБИШИНА ON A TRANSLATION FROM ARABIC BY THE RUSSIAN POET DMITRIJ OZNOBIŠIN
15.45-16.00	Ana Mammadova МНОГОГРАННЫЙ ХАРАКТЕР ТЕОРИЙ ЛЮТФИ ЗАДЕ И НАЧАЛО ИСТОРИИ ЗАРОЖДЕНИЯ ИСКУССТВЕННОГО ИНТЕЛЛЕКТА THE MULTIFACETED NATURE OF LUTFI ZADEH'S THEORIES AND THE BEGINNING OF THE HISTORY OF THE BIRTH OF ARTIFICIAL INTELLIGENCE
16.00-16.15	Izabela Kozera-Sławomirska «Сравнительные словари всех языков и наречий» (1787-1789) Петра Симона Палласа как источник лексического материала тюркских языков Comparative Dictionaries of All Languages and Dialects" (1787-1789) by Peter Simon Pallas as a source of lexical material of the Turkic languages
16.15-16.30	BREAK
	3rd Session Session Chair: Assoc. Prof. Dr. Yegana ABDULLAYEVA (Session Language: Azerbaijani)
16.30-16.45	Sevinc Selimova V. ŞEKSİRİN ƏSƏRLƏRİNDƏ POETİK ANTROPONİMLƏR POETIC ANTROPONIMIC UNITS IN W. SHAKESPEARE'S WORKS
16.45-17.00	Samira Mammadova SÜNİ GÖRÜNTÜDƏN HƏQİQƏTƏ: "DƏNİZ, DƏNİZ" ROMANINDA EQO VƏ REALLIĞIN ƏDƏBİ ARAŞDIRMASI FROM ILLUSION TO REALITY: A LITERARY INVESTIGATION OF EGO AND TRUTH IN "THE SEA, THE SEA"
17.00-17.15	Ogtay Jalilbayli MƏDƏNİYYƏTLƏRARASI DİALOQ VƏ İNKİŞAF: AZƏRBAYCAN VƏ YAPONİYA INTERCULTURAL DIALOGUE AND DEVELOPMENT: AZERBAIJAN AND JAPAN
17.15-17.30	Yegana Abdullayeva KAMAL ABDULLA'S STORIES IN AN INTERTEXTUAL CONTEXT KAMAL ABDULLANIN HEKAYƏLƏRİ İNTERTEKSTUAL KONTEKSTDƏ
17.30-17.45	Ruşen RAMİZOĞLU AZERBAIJAN ÇEVİRİBİLİMİNİN ZENGİN BİR VERİTABANI OLARAK AZERBAIJAN TERCÜME ANSİKLOPEDİSİ THE AZERBAIJAN TRANSLATION ENCYCLOPEDIA AS A RICH DATABASE FOR AZERBAIJANI TRANSLATION STUDIES
17.45-18.00	Konul Isgandarova CƏMİL ƏHMƏDİN "SƏYYAH ŞAHİN" ƏSƏRİNDƏ QADIN PROBLEMİ THE PROBLEM OF WOMAN IN THE WORK "WANDERING FALCON" BY JAMIL AHMED

5th International Congress of Language and Translation Studies

	September 24, 2025 (Wednesday) HALL 4 <i>All sessions are scheduled according to Baku Time (GMT+4)</i>
	Registration
	Congress Opening Ceremony
12.00-13.00	BREAK
	1st Session Session Chair: Asst. Prof. Dr. Mustafa DOLMACI (Session Language: English)
13.00-13.15	Erdem AKGÜN MACHINE TRANSLATION AND AI UTILIZATION IN THE CONTEXT OF DIGITAL ACTIVIST TRANSLATION: PROVIDING NEW OPPORTUNITIES AND CONCERNS DİJİTAL AKTİVİST ÇEVİRİ ALANINDA MAKİNE ÇEVİRİSİ VE YAPAY ZEKÂ KULLANIMI: FIRSATLAR, RİSKLER VE ETİK SORGULAMALAR
13.15-13.30	Özlem Gülsüm ÖZÇİÇEK Eylül HÜRCAN Pinar KARAHAN WRITING ASSESSMENT VIA ARTIFICIAL INTELLIGENCE (AI) AND HUMAN RUBRICS: A PERFORMANCE COMPARISON OF LANGUAGE LEARNING MODELS (LLMs) AND HUMAN RATERS YAPAY ZEKÂ (YZ) VE İNSAN RUBRİKLERİYLE YAZMA BECERİSİNİN DEĞERLENDİRMESİ: DİL ÖĞRENME MODELLERİ VE İNSAN PUANLAYICILARIN PERFORMANS KARŞILAŞTIRMASI
13.30-13.45	Süheyla ANDER Pinar KARAHAN AI-POWERED TRANSLATION TOOLS AND THE PROFESSIONAL IDENTITY OF HUMAN TRANSLATORS: A CORPUS-BASED DISCOURSE ANALYSIS YAPAY ZEKÂ DESTEKLİ ÇEVİRİ ARAÇLARI VE İNSAN ÇEVİRMENLERİN MESLEKİ KİMLİĞİ: DERLEM TABANLI SÖYLEM ANALİZİ
13.45-14.00	Aynur Budagova MACHINE TRANSLATING OR HUMAN BRAIN PRODUCTION MAŞIN TƏRCÜMƏSİ VƏ YA İNSAN BEYNİNİN MƏHSULU
14.00-14.15	Sevil Aghayeva ARTIFICIAL INTELLIGENCE IN ENGLISH LANGUAGE TEACHING: DOES IT ENHANCE OR UNDERMINE CRITICAL THINKING? A REVIEW OF EXISTING EVIDENCE İNGİLİS DİLİ TƏDRİSİNDƏ SÜNİ İNTELLEKT: TƏNQİDİ DÜŞÜNCƏ BACARIQLARINI GÜCLƏNDİRİR, YOXSA ZƏİFLƏDİR? MÖVCUD SÜBUTLARIN TƏHLİLİ
14.15-14.30	Nushaba Abdulrahimova ENGLISH DISCOURSE AND DIGITAL METHODOLOGY IN APPLIED LINGUISTICS TƏTBİQİ DİLÇİLİKDƏ İNGİLİSDİLLİ DİSKURS VƏ RƏQƏMSAL METODİKA
14.30-14.45	BREAK

	2nd Session Session Chair: Prof. Dr.Shahla NAGHIYEVA (Session Language: Azerbaijani)
14.45-15.00	Almaz Badalova OĞUZ QURUPU TÜRK DİLLƏRİ VƏ QƏRBİ AZƏRBAYCAN ŞİVƏLƏRİNDƏ İSMİN HAL KATEQORİYASI THE CASE CATEGORY OF THE NOUN IN OGHUZ TURKIC LANGUAGES AND THE DIALECTS OF WESTERN AZERBAIJAN
15.00-15.15	Aysel Ahmadova TİBET DİLİNDƏN TƏRCÜMƏ OLUNMUŞ QƏDİM UYĞUR ABİDƏLƏRİ OLD UYGHUR MONUMENTS TRANSLATED FROM TIBETAN LANGUAGE
15.15-15.30	Ayten Hacıyeva MOLLA ƏLİ TALİBİ MİR HƏMZƏ NİGARİ ƏDƏBİ MƏKTƏBİNİN NÜMAYƏNDƏSİ KİMİ MOLLA ALI TALIBI AS A REPRESENTATIVE OF MIR HAMZA NIGARI'S LITERARY SCHOOL
15.30-15.45	Elnara Yahyayeva M. KAŞĞARININ "DİVANİ LÜĞƏT-İT-TÜRK" VƏ ORXON-YENİSEY ABİDƏLƏRİNDƏ ORTAQ KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ COMMON AUXILIARY PARTS OF SPEECH IN M. KASHGARI'S "DIVANÜ LÜGATİ'T-TÜRK" AND THE ORKHON-YENISEI INSCRIPTIONS
15.45-16.00	Shahla Naghiyeva AŞIQ YARADICILIĞININ İNGİLİS DİLİNDƏ ƏKSİ VƏ İNTERPRETASIYASI THE REPRESENTATION AND INTERPRETATION OF ASHIG ART IN ENGLISH
16.00-16.15	Kamil Sharifov BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİYİ LƏHCƏSİNDƏ İŞLƏNƏN "QARŞILAMA" İFADƏLƏRİNƏ DAİR REGARDING THE "GREETING" EXPRESSIONS USED IN THE UNITED ARAB EMIRATES DIALECT
16.15-16.30	BREAK
	3rd Session Session Chair: Assoc. Prof. Dr. Loghman RASHIDZADE (Session Language: Azerbaijani)
16.30-16.45	Mehriban Movlamova AZƏRBAYCAN ƏDƏBİYYATINDA SƏRBƏST TƏRCÜMƏ ƏNƏNƏSİ VƏ MƏQTƏL JANRI THE TRADITION OF FREE TRANSLATION AND THE GENRE OF MAQTAL IN AZERBAIJANI LITERATURE
16.45-17.00	Rəbiyyə Şamiyeva "KİTABİ-DƏDƏ QORQUD"UN İNGİLİS DİLİNƏ TRANSFORMASIYASINA DAİR QEYDLƏR NOTES ON THE TRANSFORMATION OF "THE BOOK OF DEDE KORKUT" INTO ENGLISH
17.00-17.15	Farida Ahmadova ƏRƏB DİLİNİN TƏSİRİ ALTINDA FORMALAŞAN XI ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI 11th CENTURY AZERBAIJANI LITERATURE, FORMED UNDER THE INFLUENCE OF THE ARABIC LANGUAGE
17.15-17.30	Loghman Rashidzade AZƏRBAYCAN ƏDƏBİYYATINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ MULTİKULTURAL TENDENSİYA (Yusif Vəzir Cəmənzəminlinin yaradıcılığı əsasında) NATIONAL-MORAL VALUES AND MULTICULTURAL TENDENCIES IN AZERBAIJANI LITERATURE (Based on the Works of Yusif Vazir Chamanzaminli)
17.30-17.45	Aynur Sadigova YENİ TERMİNLƏRİN SİNTAKTİK YOLLA YARANMASI ÜSULLARI SYNTACTIC METHODS OF FORMING NEW TERMS
17.45-18.00	Nazile Abdullazadeh ƏLİAĞA VAHİD VƏ DÜNYA ƏDƏBİYYATINA POETİK KÖRPÜ: TƏRCÜMƏ FƏALİYYƏTİNƏ BAXIŞ ALIAGHA VAHID AND THE POETICAL BRIDGE TO WORLD LITERATURE: A LOOK AT TRANSLATIONAL ACTIVITY